

LAYİHƏ

Azərbaycan Respublikasının Prezidenti yanında
Kültürovlu İnkişaf Fondu
Dövlət Dəstəyi Fondu

KİVDF

Mövzu: "Uşaq və gənclərin
fiziki və mənəvi inkişafı"

Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətdə də gənclərin fiziki və mənəvi inkişafı çox önemlidir. Çünkü mənəviyyatı zəif olan bir gəncliyin gələcəyinin parlaq olmasından bəhs etmək bir az çotin məsolədir. Gənclərin istər mənəvi, istərsə də fiziki cəhətdən inkişafı üçün bu gün ölkəmizdə müüm addımlar atılır, onların inkişafı üçün hər cür şərait və imkan yaradılır. Ölkəmizdə gənclərin həyatını dəyişən, onları motivasiya edən, stimul verən qayğı və siyaset mövcuddur.

Sosiooloq Əhməd Qəşəmoğlu deyir ki, bu gün gənclərin mənəvi inkişafı üçün çox şey etmək lazımdır, özü də bunu təcili şəkildə həyata keçirmək lazımdır: "Min illərdir, bütün dini kitablar, peyğəmbərlər, böyük alımlar də deyiblər ki, o cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, həmin cəmiyyət ahəngdar olaraq tənzimlənir. O cəmiyyətdə ki mənəvi dəyərlər arxa plana keçir, orda gərginlik günü-gündən artır, xoşagəlməz və kriminal hallar olur, cinayətkarlıq baş alıb gedir. Və artıq cəmiyyəti idarə etmək mümkün olmur. Ona görə də bu gün bizim milli dövlətimizdə əsas vəzifələrimizdən, görəcəyimiz işlərdən biri gənclərin mənəvi inkişafı üçün çalışmağımızdır. Bu sahədə görüləsi işlər çoxdur. Və konkret olaraq tövsiyələr var. İstər, doğru dini kitablar da, istər İslamın fəlsəfəsində, sosial-psixologiya elmində bu məsələlər kifayət qədər araşdırılıb, öyrənilib".

Konkret olaraq cəmiyyətimizdə mənəvi inkişafə zərəbə vuran amillər hansılardır? Sosiooloq dünyada da məşhur olan "Ahəngyl" elmindən danışdı. Deyir ki, o şey ki ahəngi pozur, deməli mənəviyyata ziyan vurur. Dünyanın nizamını pozan əməllərimiz mənəviyyatımız üçün zərərlidir. Buna konkret olaraq yaltaqlıq, yalanlılıq, ikiüzlülük, biri-birini aldatmaq və s. misal göstərmək olar. İstər dini, istərsə də elmi tərəfdən ən böyük mənfi cəhət mərdiməzarlıq deyilən anlayışdır, yəni başqalarına pislik etmək. Əvvəla bunun üçün müyyəyen sosioloji araştırma aparmağa ehtiyac var. Böyük anket sorğusu keçirilmək hökm deyil. Bunun üçün

sociologianın özünün müəyyən metodları var. Bu metodlar vasitəsilə öyrənə bilərik. Buna uyğun maarifləndirmə işini qurmaq lazımdır. Üstəlik də inzibati metodları düzgün, sistemli şəkilədə düşünməliyik. Amma bu gün səhbət maarifləndirmədən düşəndə eksəriyyət insanlar elə başa düşür ki, insana deyirsən filan şey yaxşıdır, filan şey pisdir, bununla maarifləndirmə bitdi. Bu, çox primitiv bir maarifləndirmə üsuludur. Təəssüf ki, maarifləndirmə haqqında təsəvvürümüz də elə o primitiv səviyyədədir. Dediymə misal olaraq göstərə bilərəm, hamı deyir ki, sıqaret çəkmək pis işdir, insan sağlamlığı üçün təhlükəlidir, amma bunun qarşısı alınmır. Deməli, sadəcə deməklə maarifləndirmə işini qurmaq olmaz. Bu gün ancaq deməklə maarifləndirmə aparmağı düşünürükə, bu çox yanlış işdir".

Sosiologiya elmində "Sosial işin texnologiyası" adlı bölmənin vacibliyini nəzərə çatdırır. Ə.Qəşəmolu deyir ki, texnologiya qurmaq lazımdır: "Metodların, tədbirlərin kombinasiyasından ibarət bir metod qurmaliyq. Burda da elmi təminata böyük ehtiyac var. Əgər cəmiyyəti inşanın orqanızminə bənzətsək, insan xəstə olan zaman ona "Filan şeyi et düzələcəksən", - demək türkəçərə olacaq, avam bir müalicə olacaq. O insanların, xəstəliyinin xüsusiyətlərini öyrənmək və buna uyğun müalicə yazmaq lazımdır. Cəmiyyət də elədir".

Sosioloq deyir ki, əgər bu gün gənclərin mənəviyyatını inkişaf etdirmək istəyiriksə, əsas fikri təhsil sisteminə vermək lazımdır. Çünkü yeni nəslin böyüyüb inkişaf etməsində üç komponent müüm rol oynayır, ailə, məktəb və cəmiyyət: "Azərbaycan ailələrində indiyə qədər görünməmiş gərginlik yaranıb. Nə cəmiyyətə, nə də ailəyə komanda verməklə tez bir zamanda düzəltmək çətindir. Amma qloballaşmanın sürətlə getdiyi bir vaxtda yeni nəslin tam layiqli böyüməsi də daha çox zərurətin siddidir. Çünkü yaxın gələcəkdə hansı ölkədə əhalinin səviyyəsi, mənəvi keyfiyyəti yüksək olacaqsa, o ölkədə daha çox qazanacaq, daha irəlidə olacaq. İntellektual və mənəvi göstəricilərə görə yarış

Yeni nəslin mənəvi inkişafı üçün üç komponent mühüm rol oynayır

BU, AİLƏ, MƏKTƏB VƏ CƏMIYYƏTDİR



gedir. Ona görə də məktəbə, təhsil sistemimizdə köklü dəyişikliklər etməliyik. Bir müddət əvvəl Milli Təhsil Konsepsiyasını yazıb cəmiyyətə təqdim etdim. Əsas diqqəti təhsil sahəsinə verməliyik. Kütləvi informasiya vasitələri və çevik vasitələr bu işdə daha çox çalışmalıdır. Neqativ tərəflərlə bağlı olan məsələlərə bir az çevik, operativ tədbirlər görək. Bunun üçün güclü maarifləndirmə işləri aparmaq lazımdır".

Gənclərin mənəvi inkişafında yaşlı nəslin üzərinə böyük iş düşdürübü nəzərə çatdırın sosioloq deyir ki, hər bir yaşlı adam özünü layiqli şəkildə aparmalıdır. Belə ki, cəmiyyətin inkişafında yaşlı adamların davranışları hər zaman müüm rol oynayıb və oynamada da davam edir: "Bu gün Azərbaycanda ağsaqqallıq, ağıbərcəklik institutu zaifləyib, bu çox qorxunc bir haldır. Əgər 50 il bundan qabaq ağıbərcəyin, ağsaqqalın davranışları gənc nəslin davranışının formallaşmasına köməklik edirdi, universitetin daxilində yaşlı müəllimlərin davranışları tələbələrin hərəkətində müüm rol oynayırsa, təəssüf ki, bu gün o barədə danışmaq olmaz. Əgər bir müəllim öz tələbəsindən rüşvət alırsa, o həmin gəncdə heç bir mənəvi keyfiyyət formalasdırıra bilməz. Bir

müəllim tələbəsinə başqa gözə baxırsa, heç vaxt onda mənəvi inkişaf yol aça bilməz. Rüşvət mənəviyyatın dağılmasında, məhv olmasında, parçalanmasında böyük rol oynayır. Ona görə də bu sahədə ciddi iş görmək və gənclərin mənəvi dəyərlərinin inkişaf etdirilməsi üçün elmi əsaslarla ciddi fəaliyyət programı hazırlanmaq lazımdır ki, mənəvi inkişafın texnologiyalarını ortaya qoya bilsin".

Ə.Qəşəmoğlu gənclərin mənəvi inkişafı üçün 15 ildən çox bu sahədə fəaliyyət göstərib. Deyir ki, 10 il müddətində komsomolun mərkəzi komitəsinə elmi mərkəzin və daha sonra Milli Məclisə böyük bir elmi mərkəzin rəhbəri olub: "Demək olar ki, 15 ilə qədər ölkəmizdə gənclərin mənəvi inkişafı üçün yollar axtarılmış, işimizi buna həsr etmişik. O vaxtı elmi fəaliyyətim və rəhbərlik etdiyim qurumların da fəaliyyətinə uyğun olaraq qərara gəldim ki, bu məsələlərin elmi və fəlsəfi tərəflərinə də diqqət yetirmək lazımdır. Ona görə də "Ahəngyl" elmi yarandı və çox uğurla yayılmışdır. "Ahəngyl"-un məzqi elə budur, necə etmək olar ki, cəmiyyətdə ahəng yaransın? Ahəngin yaranmasında da ən müüm

məsələlərdən biri mənəviyyatın formalasdırılması və inkişaf etdirilməsi ilə bağlıdır. O vaxt cəmiyyətdə normal, yaxşı ahəngdar inkişaf olacaq ki, əhalidə get-gedə sağlamlaşma prosesi baş verəcək, mənəvi zənginlik get-gedə artacaq və əhalidə əməyə yaradıcılıq münasibəti, tələbəti artacaq. Gördüyüüz kimi, mənəviyyat məsələsi burda ən müüm və aparıcı məsələlərdən biridir. Gücüm çatan qədər məqalələr yazıram. Və çalışıram ki, dərs deyiym universitetdə ağsaqqallıq missiyamı yerinə yetirə bilim. Tələbələrim məni öz babalarından da çox istəyirlər. Çalışıram ki, onlarla bir ağsaqqal kimi davranım, əlimdən gələn qədər kömək edim, gözəl dərs deyim, məsləhət verim. Bu tek mənim işim deyil, qədimdə şərqdə və qərbdə hər bir ağsaqqalın borcu idi. Mən burda həm müəllimlik, həm də ağsaqqallıq borcumu yerinə yetirirəm. Gənclərin mənəvi inkişafı ilə məqalələr yazmışam, elmi nəzəriyyələr ortaya qoymuşam. Yazdığım şeirlərin demək olar ki, hamısı mənəviyyatın inkişafı ilə bağlı olan şeirlərdir. Yəni öz borcumu başa düşdürüb necə etmək olar ki, cəmiyyətdə ahəng yaransın? Ahəngin yaranmasında da ən müüm

Könül Oruc